

BİBLİOQRAFIYAŞÜNASLIQ

Şəhla Əliheydər qızı Qəmbərova

Firidun bəy Köçərli adına

**Respublika Uşaq Kitabxanasının direktoru,
Əməkdar Mədəniyyət işçisi**

UDC 398.2

FİRİDUN BƏY KÖÇƏRLİ İRSİNİN BİBLİOQRAFİK ÜSULLA TƏDQİQİ

Xülasə: Məqaledə Firidun bəy Köçərli irsinin bibliografiq üsulla təhlili aparılmışdır. Tədqiqata 1920-ci ilə qədər yazılmış əsərlər, Azərbaycan ədəbiyyatında sosializm realizminin qələbəsinə qədər yazılmış əsərlər və müasir tədqiqat əsərləri cəlb edilmişdir.

Açar sözlər: Firidun bəy Köçərli irsi, Firidun bəy Köçərlinin əsərləri, sənəd kommunikasiya sistemi, bibliografiyaşalaşdırma.

Shahla Aliheydar gizi Gambarova

**Investigation of heritage Firidun bey Kocharli's heritage
by bibliographic method**

Summary: The article analyzes Firidun bey Kocharli's heritage by bibliographic method. To research involved works written until 1920, works written on victory of socialism realism in the Azerbaijani literature, contemporary research works.

Key words: Firidun bey Kocharli's heritage, Firidun bey Kocharli's works, document-communication system, bibliography.

Шахла Алигейдар кызы Гамбарова

**Исследование наследие Фиридуна бека Кочарли
с библиографическим методом**

Резюме: В статье анализируется наследие Фиридуна бека Кочарли по библиографическому методу. В исследование включены произведения написанные до 1920 года, написанные произведение о победе реализма социализма в азербайджанской литературе, современные исследовательские работы.

Ключевые слова: наследие Фиридуна бека Кочарли, произведение Фиридуна бека Кочарли, система документооборота, библиография.

Hər hansı sahə üzrə biblioqrafik fealiyyətin əsas məqsədi cəmiyyətdə həmin sahəyə olan informasiya tələbatlarının ödənilməsindən ibarətdir. (5, s.3) Bu proses isə özündə sənədlər və informasiya tələbatçılarını birləşdirən sənəd kommunikasiya sisteminin formallaşmasını nəzərdə tutur. Sənəd kommunikasiya sisteminin mühüm ünsürü sayılan sənəd kütəsi biblioqrafik fealiyyətin bilavasitə obyekti və mühüm tərkib hissəsi kimi özüne məxsus sosial informasiya funksiyasını daşıyır. Bu baxımdan Firdun bəy Köçərli ırsınə dair sənəd kütəsi və informasiya mənbəyi kimi bibliografiyalasdırma prosesində əsas obyekt rolunu oynayır.

Yazı ve dilin, ədəbi bədii prosesin, mətbuatın inkişafı ilə bağlı olan Firdun bey Köçərli ırsinin biblioqrafiyası müasir səviyyəyə çatana qədər mürekkeb inkişaf yolu keçmişdir. Bu inkişaf yolunun bütün mərhələlərində həllədici amil Firdun bey Köçərli ırsında meydana gəlib formalaşan sənəd və informasiya axını, cəmiyyətdə həmin sənəd və informasiyaya tələbat olmuşdur. Məlumdur ki, bütün sahələrdə sənəd-informasiya axını vahid sistem olub özündə əlaqələndirilmiş qaydada istehlakçı, sənəd informasiya anlayışlarını birləşdirir. Sənədlər və informasiya tələbatçıları arasında bəşəriyyətin topladığı möhtəşəm sənəd yiğimindən daha mütərəqqi və səmərəli istifadə olunmasına təsir göstərən vasitəcildən biri de biblioqrafiyadır.

Firidun bəy Köçərli irsi sahəsində bibliografik fəaliyyətin ən mühüm nəticəsi bibliografik informasiyadır ki, bu proses də yalnız sənəd axınının və ona olan tələbatın mövcudluğu şəraitində mümkün ola bilər. XX əsrin əvvəllərində Azərbaycanda Firidun bəy Köçərli ırsına dair sənəd kütlesinin formalşması M.Quliyevin, K.Talibzadənin, B.Nəbiyevin, İ.Bektaşının, V.Pirəliyev, H.Əhmədovun, Z.Əsgərlinin və başqa mütərəqqi elm və mədəniyyət xadimlərinin adı ilə bağlıdır.

Firdun bəy Köçərli ırsının bibliografiyasının sənəd və informasiya bazasının inkişafında ədəbin öz əsərlərinin xüsusi əhəmiyyəti vardır. Firdun bəy Köçərlinin ırsı xüsusi mərhələ təşkil edir. O, Azərbaycan, eləcə də rus və Qərbi Avropa ədəbiyyatının bir sıra qabaqcıl simalarının yaradıcılığını tədqiq etmiş, nəzər məsələləri elmi cəhətdən əsaslandırmış, demokratik və inqilabi ədəbiyyatın sonrakı inkişafına müsbət təsir göstərmişdir. Xüsusilə, XX əsr Azərbaycan ədəbiyyatının təsəvvür etmək çətindir. Buna görə də Köçərli yaradıcılığının mühüm tədqiqat obyektiinə çevrilməsi zəruri bir hal kimi meydana çıxır.

XIX əsrin sonlarından bu günü kimi Firdun bəy Köçərli haqqında bir çox elmi-tədqiqat əsərləri yazılmışdır. Azərbaycanda ilk tənqidçilərdən olan Mustafa Quliyev 1930-cu illərdə yazdığı "Azərbaycan ədəbiyyatının inqilabdan əvvəlki yegane tənqidçisi" adlı əsərində Firdun bəy Köçərlinin zəngin ədəbi irsini yüksək qiymətləndirmiş, "tədqiq və təhlil olunması zəruri olan sənətkar" olduğunu qeyd etmiş, ədəbiyyata aid olan nümunələrin vicdanla və böyük səylə toplanmasında onun böyük xidmətlərini göstərmişdir [3, s.6].

Bu fakt dövrün çox görkəmli təqiqdilərini Firdun bəy Köçərli irsini tədqiq etməyə həvesləndirmiş, onlara düzgün istiqamət vermişdir. Firdun bəy Köçərli irsi ədəbiyyatın nəinki məzmun ve forma məsələlərinə aydın və düzgün münasibətlə xarakterizə olunur, həmçinin realizm, xəlqilik, enənə və novatorluq, müasirliyə güclü meyl, maarif, məktəb, mətbuat məsələlərinin yeni mövqedən şərhi kimi də nəzəri

cəlb edir. Yarım əsrden artıqdır ki, Azərbaycanın bir sıra qabaqcıl elm və mədəniyyət xadimləri, görkəmli sənətkarları Firdun bəy Köçərli irsini müxtəlif yaradıcılıq aspektində tədqiq və şərh edirlər.

Firidun bəy Köçərli yaradıcılığı ile Azerbaycan ədəbiyyatında (XX əsr ədəbiyyatında), xüsusile təqnid və ədəbiyyatşunaslıqla yeni bir dövr başlanmışdır. Bu cəhətə xüsusi diqqət yetirən ədəbiyyatşunas K.Talibzadə yazır: "XIX əsrin 80-ci illərindən Firidun bəy Köçərlinin (1863-1920) fəaliyyətə başlaması ilə Azerbaycan ədəbi təqnid tarixində, xüsusən, realizmin estetik əsaslarının işlənməsi sahəsində yeni bir səhifə açılır. M.F.Axundzadənin məhdud bir çərçivədə aparmağa məcbur olduğu işi o, geniş bir miqyasda davam etdirməyə başlayır, realist ədəbiyyatın fəal tədqiqatçılarından biri olur. Köçərlinin "Kaspı", "Tiflisski listok", "Şərqi-Rus" qəzetlərində çap olunan məqalələri realizmi yeni dövrün əsas yaradıcılıq metodunu elan edirdi. O, "hissiyati-həqiqi ilə bəhəmə gələn" əsərləri, "ata və babalarımızın dolanacağını, ədəb və əxlaqını, arzu və təmənnalarını, fikir və xəyallarını" təsvir edən realist şairləri müasirlərinə nümunə göstərir, formalizmin ədəbiyyata vurdugu ziyanları oxucularına başa salırı. Təqnidçi xəyala, fikrə heç bir qida verməyən, sxolastik məzmunu, çeynənmiş təsvir vasitələrinə malik epiqonçu şerî təqnid edir, onu müasir ədəbiyyatın inkişafına engel olan səbəblərdən biri sayırı" [3, s.6].

Firidun bey Köçərlinin irsi ilə əlaqədar yazılmış təqnid və tədqiqat xarakterli əsərləri sərti olaraq belə qruplaşdırmaq olar:

1. 1920-ci ile qədər yazılmış əsərlər;
 2. Azərbaycan ədəbiyyatında sosializər;
 3. Müasir tədqiqat əsərləri.

Firidun Bəy Köçərlini elm aləmində geniş şəkildə tanıdan, yaradılışı, xidmətləri haqqında həm mübahisəli, həm də orijinal fikirlərin yaranmasına səbəb olan ilk əsəri 1903-cü ildə Tiflisdə nəşr olunan "Azerbaycan tatarlarının ədəbiyyatı" kitabı idi [12]. Bu əsər Azerbaycan ədəbiyyatı tarixinin, klassik ırsın, xalq ədəbiyatının sistemli tədqiqinin əsasını qoyduğu kimi, müasir ədəbiyyat məsələlərini düzgün qiymətləndirmek işində də yaziçı və tənqidçilərə istiqamət verdi. Bəzi nöqsanlarına baxmayaraq, belə bir əsərin meydana çıxması dövrün qabaqcıl ziyanlarını sevindirdi. Kitab çapdan çıxdıqdan bir neçə gün sonra "Tiflisski listok" qəzeti Firidun bəy Köçərliyə birterəfli yanaşan müəlliflərdən fərqli olaraq, "Azerbaycan tatarlarının ədəbiyyatı" əsərini müterəqqi bir hadisə kimi qiymətləndirirdi [3, s.6]. "Azerbaycan tatarlarının ədəbiyyatı" kitabı XX əsrin təqdirəlayıq hadisəsi kimi eksər demokratik və maarifçi ziyanları, xüsusilə də müəllifin özünü hədsiz sevindirmişdi. "Azerbaycan tatarlarının ədəbiyyatı" əsərinin maraqla qarşılandığını görünen Firidun bəy Köçərli kitabı yeniden nəşrə hazırlamaq məqsədilə müasirlerini düşündürən məsələləri daha ətraflı öyrənməyə başlayır. Bu məqsədlə axtarışlar aparan müəllif bir çox əlavə məlumat və ədəbiyyat əldə etmiş, nəticədə "Azerbaycan ədəbiyyatı tarixi" kimi iki cild, üç hissədən ibarət sanballı əsər yaratmışdır.

"Azərbaycan tatarlarının ədəbiyyatı" təkcə oxucu və ədəbiyyat maraqlarının deyil, həm də mərkəzi mətbuatın, nəşriyyatların diqqətini cəlb etmişdi. 1925-ci ilde "MATERIALLAR"ı çap edən "Azərnəşr" kitabda "Firidun bəy Köçərlinin müxtəsən

tərcümeyi-halı"nı da vermişdir. Bu yazıda göstərilirdi ki, Köçərlinin 1903-cü ildə rus dilində çap etdirdiyi "Azərbaycan tatarlarının ədəbiyyatı" daha çox kəşfiyyat xarakterli bir əsər idi. Müəllif "...hele material toplamaqda ikən ziyalıların nəzər diqqətini cəlb etmək məqsədilə 1903-cü ildə rusca olaraq yazdığı "Azərbaycan ədəbiyyatı" adlı kitabçanı nəşr etdi. Bu suretlə öz məqsədinə çatmağa daha geniş bir addım atmış oldu" [3, s.6].

1903-cü ildə Odessada təhsil alan N.Nərimanov da "Azərbaycan tatarlarının ədəbiyyatı" əsərini oxuduqdan sonra müəllifə əsaslı bir məktub göndərir. Bu məktubda o, təkcə öz sevincini deyil, hem də xaricdə təhsil alan bütün azərbaycanlı tələbələrin arzu və isteklərini eks etdirdi: "Sizin bu kitabçıınız bütün türk tələbələrinin xoşuna gəldi. Tələbələr bilirlər ki, sizin daha çox materiallarınız var. Bunları siz türkçe çap etdirmək xəyalindasınız. Ona görə çox şad oldular və bunun türkçəsinə çapda görmək arzusundadılar" [3, s.6].

Bunlar Firdun bəy Köçərlini daha ciddi düşündürür, onu kitabın azərbaycanca çapına nail olmağa ruhlandırır. O dövrün qəzet və jurnalları Firdun bəy Köçərlinin bu xeyirxah işini təqdirəlayiq hesab edir, öz səhifələrində müəllifin böyük zəhmət bahasına topladığı materialları çap etdirə bilmədiyinə təəssüflənirdilər.

"Zakavkazskoye obozreniye" qəzeti yazırı: "Məşhur və tanınmış ədəbiyatşunas Firdun bəy Köçərli geniş həcmdə Azərbaycan türklərinin həyatından bəhs edən "Azərbaycan ədəbiyyatı tarixi" əsərini yazıb bitirmişdir. Bu ilk və birinci kitabdır ki, türk şivəsində və Azərbaycan dilində yazılmışdır. Müəllif uzun iller tədqiqat aparmış və bunun nəticəsində heç kəsə məlum olmayan bir sıra maraqlı materiallar əldə etmişdir. Çox təəssüfle qeyd etməliyik ki, bu qiymətli sənət incisinin mətbuat üzü görməsi bir qədər, bəlkə də daha çox yubanacaqdır. Bu da Firdun bəy Köçərlinin əsəri çap etdirmek imkanına malik olmaması ilə əlaqədardır". Daha sonra "Kaspi", "Baku", "İqbali" qəzetləri səhifələrində də Firdun bəy Köçərlinin böyük zəhmət hesabına əldə etdiyi bu qiymətli materialların çap olunmaması təəssüf hissi ilə qeyd olunmuşdur [3, s.6].

XIX əsrin 90-ci illərindən başlayaraq öz xalqının tarixi keçmiş və müasir ədəbi hadisələri ilə maraqlanan Firdun bəy Köçərli qədim, orta əsrlər ədəbiyyatını diqqətlə izləmiş, mədəniyyət, mətbuat və maarifin düzgün istiqamət almasına kömək etmək məqsədilə bir sıra dəyerli məsləhətlər vermiş və məqalələr yazmışdır. Ona görə Firdun bəy Köçərli sağlığında ədəbi tənqidin diqqətini cəlb etmişdi.

Firdun bəy Köçərlinin ilk və geniş tərcümeyi-halını yayan F. Ağazadə onun həyatını, elmi fəaliyyətini, dünyagörüşünü işıqlandıran dəyerli məlumatlar verir: "Demək olar ki, Firdun bəyin təsiri ilə tərbiyeləndirmiş bir çox kimsələr meydana çıxdı... Bunlardan elələri vardır ki, Firdun bəyin dəlaləti ilə mahir yazıçılar olmuş və bəziləri də onun göstərdiyi cığırı tutub özlerine məslək qərar vermişlər... Bəli, Firdun bəy yazıçı idi, dəyerli bir qələm sahibi idi. Onun qələminə yainiz türklər deyil, ruslar, gürcülər belə böyük hörmətlər gösterirdilər. Çünkü rusca da onun çox dəyerli məqalələri çap edilirdi. Odur ki, Qafqaz mühərrirləri arasında məşhur olduğu kimi, Moskva, Peterburq şəhərlərində də məşhur idi. Məktubları arasında bir çox dəvətnamələri var. Yəni bir qəzet meydana ilk qədəmini atlığı halda Firdun bəydən məqalə istərdi və o da bu dəvəti diqqətsiz buraxmadı. Hərgələ bu gün Firdun bəyin

türkçə və rusca çap edilmiş məqalələrini siyahıya alsaq, həmin siyahı 15-20 səhifəlik yer tutur" [3, s.6].

Firdun bəy Köçərli ictimai fəaliyyətə başladığı ilk gündən ömrünün sonuna qədər mənsəb və şöhrət dalınca qəcəmdən şüurlu, ömrünü xalqının maariflənməsinə, dilin saflığına, ədəbiyyatımızın düzgün istiqamət almasına, dünya xalqlarının mütərəqqi ənənələrinin öyrənilməsinə sərf etmişdir.

Azərbaycanın görkəmli ziyalısı, elm və maarif xadimi Firdun bəy Köçərlinin həyat və yaradıcılığı keçən əsrin ikinci yarısından başlayaraq kifayət qədər geniş öyrənilmiş, əsərlərindən nümunələr təkrar nəşr edilmişdir. Onun yazılı ərşinin qalan hissəsinin nəşri isə hələ də aktual olaraq qalırdı. Firdun bəy Köçərlinin əlimizə gelib çatmış şəxsi arxiv AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. 19 №-li fondda mühafizə edilən bu arxiv aşağıdakı materialları əhatə edir:

1. Firdun bəy Köçərlinin məktubları – cəmi 16 saxlama vahidi,
2. Firdun bəy Köçərliyə gələn məktublar – cəmi 16 saxlama vahidi,
3. Tərcümeyi-hal sənədləri – cəmi 4 saxlama vahidi,
4. Firdun bəy Köçərli haqqında materiallar – cəmi 8 saxlama vahidi,
5. Fotolar – cəmi 42 saxlama vahidi,
6. Ailəvi sənədlər – cəmi 13 saxlama vahidi,
7. Başqa şəxslər haqqında materiallar – cəmi 4 saxlama vahidi,
8. Çap kitabları – cəmi 12 saxlama vahidi.

Beləliklə, cəmi 115 saxlama vahidi altında mühafizə edilən arxiv 1895-1948-ci illərə aid materiallardan ibarətdir. Bu kitabda Firdun bəy Köçərlinin arxivindəki materialların böyük əksəriyyəti toplanmışdır. Burada yalnız aşağıdakılardan obyektiv səbəbdən verilməmişdir:

- 1) Firdun bəy haqqında məqalənin 7 bəndlik planı,
- 2) Orxon yazısı nümunəsi,
- 3) Mirzə Mehəmməd Həsən. Nalə, Bakı, 1916,
- 4) Mövludi-Şərif, Şamaxı, 1886,
- 5) "Lügəti-Naci" nəşr kitabı,
- 6) Ustav Tiflisskoqo Obhestva Popeçenie o detəx, Tiflis, 1898,
- 7) Balalara hədiyyə, Bakı, 1912,
- 8) Literatura Azərbaydžanskikh tatar [Tekst] /sost. Ф. Коcharlinский, Tiflis: 1903.
- 9) Azərbaycan ədəbiyyatı tarixi materialları. 2 cildə, Bakı: 1925, 1926 [1, s.3].

Öz dövründə çox çəşqun və hərtərəfli fəaliyyət göstərmiş, keçmiş tələbələrindən tutmuş zamanesinin bütün sayılıb-seçilən, görkəmli nümayəndələrinədək geniş ziyalı təbəqəsi ilə tez-tez məktublaşmış və yaradıcılıq əlaqəsi saxlamış, maarifçilik ideyalarının intişarında böyük rol oynamış Firdun bəy Köçərli kimi şəxsiyyətin arxivinin cəmi 115 saxlama vahidindən ibarət olması uyğunsuzluq kimi qiymətləndirilə bilər. Buna görə də arxivin diqqətlə izləmək lazımlı gəlir.

Materialların böyük əksəriyyətinin ya birbaşa, ya da dələyi ilə Badisəba xanımı aid olması, külli miqdarda fotolar içərisində Firdun bəy Köçərlinin cəmi bir neçə fotosunun olması və fotomaterialların mütləq əksəriyyətinin Badisəba xanımı

aidliyi, məhz Badisəba xanımın fəaliyyətini eks etdirməsi göstərir ki, əldə olan arxiv əslində Badisəba xanımın topladığı materiallardır. “İşlər pedaqoji, isterse de ədəbiyyatşunaslıq sahəsində yorulmadan çalışan Köçərlinin bu xeyirxah işlərində ona sevimli həyat yoldaşı, dövrünün ziyalı və vətənpərvər qadınlarından biri olan Badisəba xanım yaxından kömək edərdi. Azərbaycan maarifinin və ədəbiyyatının qədrini bilən bu nəcib qadın Köçəriyə sadəcə həyat yoldaşı olaraq qalmamış, eyni zamanda onunla iş, məslək və əqidə yoldaşlığı etmişdir... Azərbaycanda sovet hakimiyyəti qurulduğdan sonra xalq maarifi sahəsində Badisəba xanımın atdığı ilk ciddi və xeyirxah addım onun yenice təşkil edilməkdə olan xalq məktəblərinə Köməyi ile əlaqədardır. Biz bu gün Firdun bəyin şəxsiyyəti və ilkin arxivini haqqında daha geniş təsəvvür əldə etdiyimiz üçün Fərhad Ağazadəyə minnetdar olmalıyıq. Belə ki, dövrünün tanınmış ziyalısı və alimi olan bu şəxs arxivin ilkin variantını araşdırarkən ağlagelməz bir uzaqqörenlik nümayiş etdirmiş və Firdun bəyin bütün arxiv materiallarının siyahısını çıxarmışdır. F. Ağazadə müəlliminin bibliografiyasını da tərtib etməyə imkan tapmış və bioqrafiyada bu barədə yazmışdır: “Mərhum özü bu məqalələri toplamış və saxlamışdır ki, onun qadını möhtərəmə Badisəbah xanımda durur”. F. Ağazadə Firdun bəyin Azərbaycan ədəbiyyatı tarixi materialları kitabı haqqında danışarkən yazar ki, “Firdun bəyin övladı yox idi, amma övladdan artıq bu əseridi. Hərgah mərhum Firdun bəy sağlığında bilər ki, onun tərəfindən quyulara atılmış əsərini şuralı Azərbaycan meydana çıxaracaqdır, şübhəsiz ki, yuxarıda zikr etdiyimiz həsrətlərin heç birini çəkməzdə. Bu gün haman əsər şuralar əli ilə meydana qədəm qoydu. Əlbəttə, bununla Firdun bəyin ruhu şad və yüksəkdir”. Burada müəllif “şuralı Azərbaycan”a mədhiyyə oxumağa məcbur idi. Belə ki, əslində “şuralı Azərbaycan” Firdun bəyin kitabını səmimi qayğı ilə nəşr etmemiş, buna sadəcə olaraq məcbur olmuşdu. Çünkü o dövrde məktəblərdə ədəbiyyat tarixini keçmək üçün hələ heç bir başqa dərslik yazılmamışdı [1, s.4].

Həmin “şuralı Azərbaycan” Firdun bəyi öz “şanlı tarixinin” ele ilk günlərindən güllələmiş, adını “xalq düşməni” elan etmişdi. Ele həmin “şuralı Azərbaycan”ın enkevedesi də çox keçməmiş Firdun bəyin şəxsi arxivini darmadağın etmişdir. Firdun bəyin “şuralı Azərbaycan” tərəfindən izi itirilmiş arxivinin Fərhad Ağazadə tərəfindən tərtib edilmiş siyahısı bu kitaba daxil edilmişdir.

Siyahiya nəzər saldıqda hər bir qeyretli Azərbaycan vətəndaşının, milli ədəbiyyat və mədəniyyət tarixi araşdırıcısının ürəyi ağrımaya bilməz. A.O.Çernyayevskinin 24 məktubu, Nəriman Nərimanovun 2 məktubu, Cəlil Məmmədquluzadənin 22 məktubu, Abbas Səhhətin avtobioqrafiyası və 27 məktubu, Mirzə Ələkbər Sabirin 3 məktubu, İsmayıllı bəy Qasprinskinin 11 məktubu, Əhməd Vəzir Ağayevin 5 məktubu, Ömer Faiq Nemanzadənin 23 məktubu, Yusif Vəzir Çəmənzəminlinin 6 məktubu, Əbdürəhim bəy Haqverdiyevin 5 məktubu, Nəcəf bəy Vəzirovun 4 məktubu, Hüseyin Əfəndi Qayıbovun 7 məktubu, Əlimərdan bəy Topçubaşovun 5 məktubu, Samoiloviçin 3 məktubu, Fərhad Ağayevin 10 məktubu, Abdulla Şaiqin 24 məktubu, Salman Mümtazın 17 məktubu, Üzeyir Hacıbəyovun 14 məktubu, Hüseyin Cavidin 4 məktubu, Seyid Hüseynin 4 məktubu, Rəşid bəy Əfəndiyevin 4 məktubu, Sultan Məcid Qənizadənin 78 məktubu, Məmmədəmin Rəsulzadənin, Haşim bəy Vəzirovun, Abbas ağa Qaibovun, Əhməd bəy Cavanşirin, Sübhanverdixanovun, Əli Səbrinin, Rəşid bəy Axundovun, Məmməd Tağı Sidqinin,

Mirzə Həsən əl-Qədarinin, Mahmud Mahmudbəyovun, Qafur Rəşadın, Ceyhun Hacıbəyovun məktubları... Azərbaycan şairlerinin həyat və yaradıcılığı, şeirləri, nağıl və dastanlar, etnoqrafiya və folklor nümunələri, 500-dən artıq adda materialın hamisi məhv edilmişdir... “Şuralı Azərbaycan” enkevedesi tərəfində.. Üstəlik, zəmanənin xofu da Köçərli ərəsinin qorunmasına öz təsirini göstərmişdir. “Xalq düşməni” ilə ünsiyyətdə olmuş hər kəs qorxu içerisinde yaşayır, belə adamlı hər hansı əlaqəsinin izini itirməyə çalışır. Məsələn, Qori seminariyasının mezunu Rəcəb Əfəndiyevin oğlu, görkəmli alim Əziz Əfəndizadə xatirələrində göstərir ki, “Firidun bəyin atama yazdığı məktublar saysız-hesabsız id. Repressiya illərində də onları qoruyub saxlamışdı. 1950-ci ilin bir yay ayında atamın alçaq bir kürsüdə eyleşib yanında mis xəkəndəz qoymuşunu gördüm. Yanındakı qovluqlardan hansı kağızları isə götürüb oxuyur və bir-bir xəkendəz qoyub kibritle yandırırdı [1, s.8].

Görkəmli ziyalının təkcə məktub və məqalələrinin deyil, şəxsi arxivində saxladığı digər sənədlərin də taleyi bu cür olmuşdur. F.Seyidov yazar ki, 1918-ci ildə Qori seminariyasının taleyi F.Köçərlidən asılı qalmışdı. Onu harada əsaslandırmayı yalnız o həll edə bilərdi. Çünkü Firdun bəy bir tərəfdən Azərbaycan şöbəsinin ən sonuncu inspektoru idi, digər tərəfdən, seminariyanın bütün ləvazimatı onun tabeliyində qalmışdı. Sonralar F.Köçərli Qazax Müəllimlər Seminariyasına elə bir güclü qüvvə toplaya bilməşdi ki, onların qoymuğu ənənə uzun illər yaşamışdı. Vaxtilə həmin seminariyanın Firdun bəyin arxivində olan sənədləri də enkevedeyə gedib qayıtmamışdır... Halbuki sonralar Azərbaycan SSR Maarif Nazirliyinin nümayəndəsi D.Ələsgərovun Badisəba xanıma ünvanlanmış rusca məktubunda Qazax Seminariyasının tarixinin bərpa edilməsində ondan kömək umulurdu... 1958-ci ildə Abdulla Şaiq öz dostu haqqında yazdığı xatirədə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabına toxunaraq qeyd edirdi: “Məlum olduğu kimi, F.Köçərlinin bu əsəri XX əsr Azərbaycan yazıçılarını əhatə etmir. O vaxt Manqlisidə F.Köçərli mənə XX əsr ədəbiyyatımız haqqında xüsusi bir əsər yazmaqdə olduğunu söyledi və həmin əsərin hazır olan hissələrində bəzi nümunələr ilə də məni tanış etdi. Lakin müəllifin vəfatından sonra bu əsərin əlyazmalarının necə olduğunu, təəssüf ki, heç birimiz bilmirik”. Firdun bəy Köçərli arxivinin mühüm bir hissəsinə məktublar təşkil edir. Arxivin ilkin fondundakı məktubların mütləq eksəriyyətinin məhv edildiyi nəzərə alındıqda elimizə çatan materialların Firdun bəyin yazılmalarının çox cüzi bir hissəsini eks etdirdiyi məlum olur. Ünvanlar nəzərə alındıqda, yəqin ki, məhv edilmiş məktubların ictimai və elmi dəyərinin daha böyük olduğunu etiraf etmək lazımdır. Arxivdə mühafizə edilən kiçik ölçülü kağızlarda və açıqçalarda yazılmış məkub mətnləri dərhal çox şəxsiyət kəsb edir. Bununla belə, bize çatmış məktubların özü də müəllifi bir insan kimi səciyyələndirməyə, Qori Seminariyasının daxili ab-havası haqqında müəyyən qənaətlərə gelməyə, Firdun bəyin azərbaycanlı tələbələrə və həmkarlarına münasibəti haqqında kifayət qədər dolğun təsəvvür əldə etməyə imkan verir [1, s.11].

Görkəmli pedaqoq Mehdiyan Vəkilov öz xatiresində qeyd edir ki, F.Köçərli vətənini, xalqını və dilini böyük məhəbbətle sevən vətənpərvər bir alim idi. Ömrünün axırına kimi övladı olmayan Firdun bəy bütün məhəbbətini, mehr və ülfətini, ümidi və arzularını seminariyada oxuyan azərbaycanlı balalarına bağlamışdı və onun məktublaşmaları bu fikri təsdiq edir. Onun hətta qətlinə bir neçə gün qalmış

məhbəsdən Badiseba xanıma göndərdiyi 17 may 1920-ci il tarixli bir namədə, ömrünün ən ağır dəqiqələrində də müəllim yoldaşlarını və şagirdlərini unutmadığını, onlara salam göndərdiyini görürük. Həmin kağızda Badisəba xanımdan çox darixmamasını təvəqqə edir, ona insanın başına hər cüre qəza gələ biləcəyini yazırdı. Son cümlələrindən hiss olunur ki, Firdun bəy tezliklə hər şeyin yaxşı olacağına ümidi edir, aqibətinin yaxınlaşdığını təsəvvüre gətirmirdi... Mərhum yazıçı Altay Memmədov hələ çap olunmamış bir kitabında Firdun bəyin qətlə ilə bağlı Mir Cavad adlı qocaman bir müəllimin xatiresini vermişdir. Bu xatirədən məlum olur ki, Azərbaycan ziyalılığının ən parlaq nümayəndələrindən biri Firdun bəy Köçərli cəllad kötüyünə də dilində düzələk və həqiqət sözləri ilə getmişdir [1, s.15].

Firdun bəy Köçərli mənseb və şöhrət heç vaxt maraqlandırırmır. Onu düşündürən xalqın sənət incilərini toplamaq, sahmana salmaq, ana dilinin saflığı və temizliyi uğrunda mübarizə olmuşdur. O, Abdulla Şaiqə yazırı: "Ana dilini yaxşı bilməkdən ötrü lazımdır Qasım bəy Zakir, Molla Pənah Vəqif, İskəndər ağa Şair kimi milli şairlerimizin əsərləri oxunsun. Çifaide bunlar da çap olunmayıbdır və bu əsərlərin çoxu itib-batıb, tərk olubdur. Ələ düşəni mən toplayıb bir qayda üzrə tərtib qılışsam. Onları da çap etdirməyə təvanım yoxdur" [7, s.172].

Köçərli, demək olar ki, dövrünün bütün mütərəqqi maarif və ədəbiyyat xadimləri ilə əlaqə saxlamış və onlarla məktublaşmışdır. Bu məktubların əksəriyyəti, məlum olduğu kimi, çap olunmayaraq itib-batmış "Azərbaycan ədəbiyyatı tarixi materialları"na aid olmuşdur. Müəllifin Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmaları şöbəsində saxlanılan "Azərbaycan klassik yazıçı və şairlerinin ayrı-ayrı əsərlərinin siyahısında (iki dəftər) "Azərbaycan ədəbiyyatı tarixi"ne daxil olan və olmayan bir sıra şəxsiyyətlərin adları dövrünə və mühitine görə qruplaşdırılmışdır. İkinci dəftərin sonuna isə ikicildlik "Azərbaycan ədəbiyyatı tarixi"ne daxil olmuş müəlliflərin siyahısı əlavə edilmişdir. Hər iki dəftərdən aydın olur ki, Firdun bəy Köçərli 410-dan çox görkəmli yazıçı və şairlərle məktublaşmışdır. Bunlardan başqa həmin dəftərlərdə müəllifin özü tərəfindən yazılmış 24-dən çox məqalənin siyahısı da vardır.

Bu məktublar "Ədəbiyyat tarixi"nin meydana gəlməsində mühüm rol oynadığı kimi, onlarca müasir sənətkarı da epiqonçu şerin təsirindən uzaqlaşdırılmış, realizm yoluna salmış, onlara düzgün istiqamət vermiş və yazılb-yaratmağa ruhlandırmışdır.

Ədəbiyyatşunasın müasiri Abbasaga Qayıbov Nazir F.Köçərli ilə gec tanış olmasına təessüflənərək, 1909-cu ildə ona göndərdiyi məktubda yazırı: "Hərgah qırx il bundan əqdəm mənim şerimə sizin kimi qədir-qiyət verən olsayıdı, indiyə kimi 30-40 cild kitab yazardım" [3, s.6].

Firdun bəy Köçərli irlisinin öyrənilməsi sahəsində bir çox alımlar tərəfindən müxtəlif tipli nəşrlər yaranmışdır ki, bu nəşrlərə ilk önce 1963-cü ildə Bəkir Nəbiyevin müəllifliyi ilə Azərbaycan SSR EA nəşriyyatında nəşr olunmuş "Görkəmli tədqiqatçı və ədəbiyyatşunas (1863-1920)" monoqrafiyasının misal göstərmək olar. Monoqrafiyanın redaktoru Şixəli Qurbanovdur [8, s.3].

Monoqrafiyanın birinci fəsl "Heyatı və pedaqoji fealiyyəti"; ikinci fəsl "Ədəbi-tənqidçi görüşləri"; üçüncü fəsl "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlanır. Monoqrafiyaya müxtəsər bibliografiyanın əlavə edilmesi monoqrafiyanın bibliografi mənbə baxımından əhəmiyyəti artırır. Adı çəkilən müəllifin 1984-cü ildə nəşr

olunmuş "Firdun bəy Köçərli: Mənalı ömürdən sehfeler" monoqrafiyası da eyni zamanda Firdun bəy Köçərlinin irlisinin öyrənilməsinə xidmət edir. Genclik nəşriyyatında çap olunan monoqrafiyaya "Ön söz" [9, s.3]; "Fikirlər karvanı" [9, s.15]; "Böyük yolu başlangıcı" [9, s.32]; "Ən dəqiq meyar-xalqa xidmətdir" [9, s.74]; "Əziz və mübarek kitab" [9, s.149]; "İstifadə olunan ədəbiyyatın müxtəsər siyahısı" [9, s.214] daxil edilmişdir.

1986-cı ildə İ.Bektaşının müəllifliyi ilə nəşr olunan monoqrafiya "Firdun bəy Köçərlinin yaradıcılıq yolu" adlanır. Bu monoqrafiyada F.Köçərli irlsi ədəbi tənqidde [2, s.6-25]; Klassik ədəbiyyatın tədqiqi [2, s.26-108]; Ədəbi tənqidin məqalələr [2, s.109-115]; Qardaş xalqlar ədəbiyyatı haqqında [2, s.116-139]; Dilimizin saflığı uğrunda mubarizə [2, s.140-155]; Uşaq və xalq ədəbiyyatına məhəbbət [2, s.156-183] başlıqları Köçərli irlisinin öyrənilməsi aspektindən diqqəti çeker.

Firdun bəy Köçərli irlisinin öyrənilməsi baxımından önemli olan monoqrafiyalardan biri də Veydəddin Pirəliyevin "F.B.Köçərlinin publisistikası" adlı monoqrafiyasıdır. 2010-cu ildə Bakıda nəşr olunan monoqrafiyanın redaktoru X.Q.Məmmədovdur [10, s.2].

Monoqrafiyada F.B.Köçərli publisistikasında milli intibah məsəlesi; F.B.Köçərli publisistikasında xalq maarifi məsələləri, Azərbaycan publisistikasının inkişaf mərhələləri və F.B.Köçərli publisistikası; F.B.Köçərli publisistikasında bədii ədəbiyyatdan istifadə üsulları; F.B.Köçərli publisistikasının sənətkarlı xususiyətləri; Firdun bəy Köçərlinin "Ana dili" məqaləsi; "Ana dili" məqaləsi: mübahisələr və müzakirələr kimi məsələlərə aydınlıq getirilmişdir.

H.Əhmədovun müəllifi olduğu 2013-cü ildə nəşr olunan "Maarif fədailəri: Qoşa qanad" adlı kitabda Qori Müəllimlər Seminariyasının iki tanınmış məzunu F.Köçərli və R.Əfəndiyevin elmi pedaqoji fealiyyəti işıqlandırılır. Həmcinin kitabda H.Əhmədov. On soz; Firdun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı; İrəvan Gimnaziyasının Azərbaycan dili müəllimi [4, s.12-33]; F.Köçərli: İrəvan elmi pedaqoji və ədəbi mühiti [4, s.34-61]; F.Köçərli: Gürcü elmi-pedaqoji və ədəbi mühiti [4, s.62-70]; Məşhur maarifçi, böyük ziyalı və ürəyi atəşli müəllim [4, s.71-84]; F.Köçərli və Qazax Müəllimlər Seminariyası [4, s.85-95]; F.Köçərlinin İrəvan Gimnaziyasında Azərbaycan dili programı [4, s.96-102]; F.Köçərlinin bəzi məqalələrindən parçalar [4, s.103-109]; F.Köçərli ilə Əli Huseynovun 1918-ci ildə "Azərbaycan" qəzetində dərc edilmiş məqalələrinin surətləri [4, s.120-121] daxil edilmişdir.

2015-ci ildə Mehriban Şirzadenin müəllifliyi ilə nəşr edilmiş "Milli-mənəvi dəyərlərimiz ədəbi, bədii və pedaqoji abidəsi" adlı monoqrafiyada məşhur Azərbaycan pedaqoqu, tanınmış maarifçi Firdun bəy Köçərlinin həyat və fealiyyətindən bəhs olunur. Onun 1912-ci ildə nəşr etdirdiyi "Balalara hədiyyə" kitabında öz əksini tapmış milli-mənəvi tərbiyəsində, şəxsiyyət kimi formallaşmasında bu gün də əhəmiyyətini saxlayan, aktuallığı ilə seçilən elmi-pedaqoji dəyərləri aşkarlanır və qiymətləndirilir. Monoqrafiya "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüşdür [11, s.2].

2016-cı ildə "Elm və təhsil" nəşriyyatında Pərişanım Mikayılqızının müəllifliyi ilə çap olunmuş "Firdun bəy Köçərli: "Ümmətdən-millətə doğru" adlı monoqrafiya bütünlüklə Firdun bəy Köçərlinin yaradıcılığından bəhs edir [6]. Əsərdə ayrı-ayrı

mövzular haqqında materiallar toplanaraq, geniş şərhi verilmişdir. Həmçinin kitabda klassik ədəbiyyatımızın dəyərli nümayəndələrindən, dövrün ictimai-siyasi hadisələrindən, savadsızlığın ləğv edilməsi uğrunda ziyalılarımızın apardığı mübarizədən, cəmiyyətdə qadın hüquqsuzluğunun aradan qaldırılmasından, dini fanatizmin başımıza gətirdiyi belalardan, ölkəmizdə millilik ruhunun oyanması və digər məsələlərdən çox geniş məlumat verilmişdir.

Beləliklə, Azərbaycan ədəbiyyatşunaslığı və pedaqoji fikri tarixində məşhur Azərbaycan alimi, tənqidçi və pedaqoqu kimi dəyərləndirilən Firdun bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən olduğuna görə, onun irsi bütün dövrlərdə tədqiqat obyektiinə çevirilir.

ƏDƏBİYYAT

1. Adilov M. Ön söz əvəzi // Firdun bəy Köçərlinin şəxsi arxiv. - Bakı: Nurlan, 2006, 280 s.
2. Bəktaşı, İ. Firdun bəy Kocərlinin yaradıcılıq yolu. - Bakı: Yazıcı, 1986, 83 s.
3. Bəktaşı İ. Firdun bəy Köçərli irsi ədəbi tənqidde// "Ədəbiyyat" qəzeti, Bakı, 2013, s.6.
4. Əhmədov, H. Maarif fədaileri: Qoşa qanad. - Bakı: ADPU, 2013, 199 s.
5. İsmayılova S. Bədii ədəbiyyat və ədəbiyyatşunaslıq üzrə sənəd kütłəsi bibliografiyalasdırma obyekti kimi: Dərs vəsaiti. - Bakı: BDU, 2008, s.87.
6. Mikayılqızı P. Firdun bəy Köçərli: "Ümmətdən-millətə doğru". - Bakı: Elm və təhsil, 2016, 490 s.
7. "Müşfiqi-mehribanım Mirzə Abdulla" (Firdun bəy Köçərlinin Abdulla Şaiqə məktubları) // "Azərbaycan" qəzeti. Bakı, 1967, №6, s.168-176.
8. Nəbiyev, B. Görkəmli tədqiqatçı və ədəbiyyatşunas (1863-1920) / Azərbaycan SSR EA Nizami ad. Ədəbiyyat İnstitutu. - Bakı: Az. EA, 1963, 164 s.
9. Nəbiyev, B. Firdun bəy Kocərli: Mənalı ömürdən səhifələr. - Bakı: Gənclik, 1984, 228 s.
10. Pirəliyev, V. F.B.Köçərlinin publisistikası: Monoqrafiya.-Bakı, 2010, 335 s.
11. Şirzadova M. Milli-mənəvi dəyərlərimizin ədəbi, bədii və pedaqoji abidəsi: Monoqrafiya. - Bakı: Elm və təhsil, 2015, 140 s.
12. Литература Азербайджанских мамар (Текст) / сост. Ф.Кочарлинский. - Тифлис, 1903.